



BEYNƏLXALQ SİMPOZİUM:  
"21-ci əsrin pəncərəsindən  
MƏDƏNİYYƏT VƏ KİMLİK"



Mayın 26-da Xəzər Universitetinin Mərmər salonunda "Xəzər" və Erciyes universitetlərinin təşkil etdikləri ikigünlük beynəlxalq simpozium işə başladı. "21-ci əsrin pəncərəsindən mədəniyyət və kimlik" mövzusunda keçirilən simpoziumun işində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Ukrayna, Latviya, Macarıstan, ABŞ, Hindistan və Avstraliyadan olan alim və mütəxəssislər, media mənsubları iştirak edirdilər.

Konfrans Azərbaycan Respublikasının himninin və Türkiyə Cümhuriyyətinin İstiqlal marşının ifası ilə başladı, Azərbaycan haqqında film nümayiş etdirildi.

Simpoziumu giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı açdı.

(Ardı səh. 12-də)



TÜRKİYƏNİN BARTIN UNİVERSİTETİ İLƏ PROTOKOL İMZALANDI



Türkiyənin Bartın Universitetinin rektoru professor Ramazan Kaplanın başçılıq etdiyi nümayəndə heyəti mayın 5-də Mövlanə Mübadilə Proqramı çərçivəsində protokol imzalamaq üçün Xəzər Universitetində olub, universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektoru, fəlsəfə doktoru İsxan İsxanlı və Beynəlxalq əlaqələr üzrə prorektoru, fəlsəfə doktoru Fərda Əsədovla görüşdülər.

Görüş zamanı universitetlərarası gələcək əməkdaşlıq məsələləri müzakirə olundu və protokol imzalandı. M. Nuriyev bu protokolun hər iki universitetin tələbə və müəllim heyəti arasında baş tutacaq mübadilə prosesində böyük rolunu vurğulayaraq, qonaqların bir çox suallarını cavablandırdı.



YUNANİSTAN SƏFİRİNİN "XƏZƏR"DƏ MÜHAZİRƏSİ

Mayın 6-da Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Yunanıstanın Azərbaycanadakı səfiri Dimitrios Tsunqas "Qədim Yunanıstan və Yunanıstan Respublikasının siyasi sistemi" mövzusunda müəhazirə söylədi. Bu müəhazirə "Avropa ölkələrinin müqayisəli siyasəti" silsiləsindən növbəti tədbir idi.

Səfir tələbələrə Yunan mifologiyası və tanrılarından başlayaraq qədim Yunanıstanın müasir dövlətçiliyədək keçdiyi yol, 1974-cü ildən bəri Yunanıstanın siyasi mədəniyyəti və idarəçiliyi, həmçinin hökumət təşkilatlarının rolu haqqında məlumat verdi.

Departamentin müdiri, fəlsəfə doktoru Muxtar Hacıadənin moderatorluq etdiyi sual-cavab sessiyasında tələbələrin şəhər-dövlətlərdə, o cümlədən Afinada inkişaf edən qədim yunan siyasi və fəlsəfi fikri haqqında sual vermək imkanı oldu. Sonra suallar maliyyə böhranının qarşısını almaq üçün Yunan hökumətinin gördüyü tədbirlər, Yunanıstanın qonşu dövlətlərlə, eləcə də Qara Dəniz İqtisadi Əməkdaşlığı ölkələri ilə xarici siyasəti mövzularına yönəldi. Səfir sualları ətraflı cavablandırdı. Sonda M. Hacıadə səfirə təşəkkürünü bildirdi.





## Tempus layihəsi çərçivəsində təlim



Mayın 6-8-də Xəzər Universitetində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsi çərçivəsində “Maraqlı tərəflərin təhlili və ehtiyacların qiymətləndirilməsi” mövzusunda təlim keçirildi. Layihənin əsas məqsədi Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasını sürətləndirmək və bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiq etməkdir.

Layihənin Avropa tərəfdaş təşkilatlarına Qraz Universiteti (Avstriya), Makedoniya Universiteti (Yunanıstan), Lodz Universiteti (Polşa), European Human Consultancy təşkilatı (Hollandiya), yerli tərəfdaş təşkilatlarına - Xəzər Universiteti (koordinator), Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan

Dövlət Universiteti və Əlil Təşkilatları İttifaqı daxildir.

Tədbiri açılış nitqi ilə başlayan Beynəlxalq əlaqələr üzrə prorektor, fəlsəfə doktoru Fərda Əsədov Xəzər Universitetinin beynəlxalq əməkdaşlığından danışdı və layihənin əhəmiyyətini vurğuladı. Təlimi Xəzər Universiteti layihə idarəetmə qrupunun üzvləri Ülker İsayeva və Leyla Niyazova davam etdirdilər. Leyla Niyazova hüquqi təhsil və statistika haqqında ətraflı məlumat verdi.

Təlim iştirakçıları 2 gün ərzində Azərbaycan kontekstində maraqlı tərəflərin təhlili və qiymətləndirilməsinin inkişafı ilə bağlı birgə çalışdılar. Təlim European Human Consultancy rəhbərliyi ilə keçdi və digər Avropa tərəfdaşları tərəfindən idarə olundu. Tədbirin son günündə iştirakçılar növbəti 6 ay üçün layihənin fəaliyyətini planlaşdırdılar.



XƏZƏR UNİVERSİTETİ NOT DONE YET QRUPUNUN İLK KONSERTİ



Mayın 7-də Xəzər Universitetinin müasir musiqi qrupu olan NDY (Not Done Yet) qrupunun universitetin "Dünya" zalında ilk konserti keçirilmişdir. Bu konsert NDY qrupuna dəstək xarakteri daşıyırdı. Qrupun istedadlı üzvləri öz məharətlərini göstərdilər və konsertin sonunda təşəkkürnamə ilə təltif olundular.

Konsertdə müasir pop, rep və beatbox janrında musiqilər ifa olundu. Tamaşaçıların həzz aldığı konsertin repertuarında müasir və populyar pop musiqiləri üstünlük təşkil edirdi. Eyni zamanda, Azərbaycanın və xarici retro pop musiqiləri də repertuara əlavə olunmuşdu. Konsertin təşkil olunmasında Xəzər Universitetinin Karyera mərkəzinin böyük dəstəyi olmuşdur.

Satılan biletlərdən qazanan pul NDY qrupuna dəstək məqsədilə və gələcəkdə daha professional konsertlərin təşkil olunması üçün onların çatışmayan musiqi alətlərinin alınmasına xərclənəcək.

Qrupun üzvləri gələcəkdə daha gözəl və böyük konsertlər verəcəklərini bildirdilər.



"YƏHUDİLİK:  
İNANC VƏ DÜNYAGÖRÜŞÜ"



Mayın 8-də Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə "Birlikdə yaşamaq təcrübəsi" proqramları silsiləsindən "Yəhudilik: inanc və dünyagörüşü" adlı tədbir keçirildi. Tədbirin açılışında departamentin müdiri i.f.d. Elnurə Əzizova Xəzər Universitetində müxtəliflikləri tanımaq və anlamaq çərçivəsində ənənəvi olaraq dünya dinlərinin öyrənilməsi və tanınması istiqamətində müxtəlif proqramların həyata keçiril-

diyini qeyd etdi.

Sonra Humanitar və sosial elmlər fakültəsi tələbələrinin təqdimatında yəhudiliyin inanc, ibadət, əxlaq və ictimai quruluşu haqqında məlumat verildi. Aşkenaz yəhudilərin Azərbaycandakı icmasının sədri ravvin Shneur tələbələrə yəhudi icmaları və Azərbaycanda yəhudiliyin tarixi haqqında danışdı və tələbələrin yəhudilik ilə əlaqəli suallarını cavablandırdı.



## "DÜNYA" KONSERT SALONUNDA BAYRAM TƏDBİRLƏRİ

Mayın 10-da Xəzər Universitetinin "Dünya" konsert salonunda eyni vaxtda üç mühüm hadisə ilə bağlı tədbir keçrildi. Onlardan biri 9 May Qələbə gününə həsr olunmuşdu. Tədbirə Böyük Vətən müharibəsinin veteranları Ədilə Heydər qızı, Leonid Perevitski və Aleksandr Andropov dəvət olunmuşdular.

İkinci tədbir isə təntənəli sürətdə qeyd olunan "Gül bayramına" həsr olunmuşdu. Nəhayət, üçüncü tədbir isə 3 nömrəli "Günəş" uşaq evindən olan uşaqların böyük auditoriya qarşısında ilk çıxışları idi.

Tədbir Xəzər Universitetinin himni ilə başlayıb, uşaqların çıxışı ilə davam etdi. Səhnəciklərlə bərabər milli rəqs və musiqilər də ifa edildi. Uşaqların çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

Veteranlara və kiçik sənətçilərə hədiyyələr və fəxri diplomlar təqdim olundu. Tədbir hər kəsin yaddaşında silinməz iz buraxdı.



## “KOREYA MƏTBƏXİ GÜNÜ”



Xəzər Universitetinin Şərq dilləri departamenti, Koreya mərkəzi və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mayın 12-də universitetdə “Şərq qonaqpərvərliyi” silsiləsindən “Koreya mətbəxi günü” adlı mədəni tədbir keçirildi. Tədbirin açılışında departamentin müdiri i.f.d. Elnurə Əzizova Xəzər Universitetində Koreya dilinin tədrisi, həmçinin Koreya mədəniyyətinin tanınması istiqamətində keçirilən tədbirlərlə əlaqəli qısa məlumat verdi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsxanlı universitetdə müxtəlif mədəniyyətlərə, xüsusilə Şərq mədəniyyətləri kateqoriyasında Koreya mədəniyyətinə olan maraqdan danışdı, Koreya mətbəxinin Koreya mədəniyyətinin öyrənilməsindəki rolunu vurğuladı.

Koreya Respublikasının Azərbaycandakı səfiri Choi Suk-inn çıxış edərək, Xəzər Universiteti ilə Koreya səfirliyi arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışdı və universitetin tələbələrinin bu sahədəki nailiyyətlərinin təqdirəlayiq olduğunu söylədi.

Tələbələr Koreya mədəniyyətinin müxtəlif sahələrini əks etdirən təqdimatla çıxış etdilər. Onların ifasında Koreya rəqsi nümayiş olundu. Koreya dili müəllimi Younhong Leenin gitarda müşayiəti ilə tələbələrin ifasında Koreya mahnısı səsləndi. Sonda iştirakçılara Koreya mətbəxinin 13 növ təamı təqdim edildi.



## XƏZƏR UNİVERSİTETİNDƏ AVROPA GÜNÜ QEYD OLUNDU




Xəzər Universitetinin Siyasi elm və beynəlxalq əlaqələr departamenti və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin birgə əməkdaşlığı ilə mayın 13-də universitetdə "Avropa Günü" qeyd olundu. 1950-ci il 9 may tarixli Şuman Bəyannaməsinə əsasən bütün Avropada qeyd olunan bu gün, həmçinin, Şuman Günü kimi də tanınır.

Tədbirdə nümayəndəliyin layihə meneceri, fəlsəfə doktoru Olaf Heidelbax təqdimatla çıxış edərək, Avropa İttifaqının yaranması və fəaliyyəti haqqında məlumat verdi. Təqdimatdan sonra universitetin tələbə və müəllim heyəti ilə Avropaya inteqrasiya, eləcə də Avropa İttifaqı-Azərbaycan əlaqələri kimi məsələlərlə bağlı müzakirə keçirildi.

HAMLET İSAXANLININ KİTABI  
TÜRKİYƏDƏ NƏŞR OLUNMUŞDUR

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlının "Hazana övgü" ("Xəzana alqış") adlı şeirlər kitabı İstanbulda "İQ Kültür Sanat Yayınları"nda nəşr olunmuşdur. Kitabda, həmçinin, H. İsxanlı haqqında yazılardan müəyyən parçalar da verilmişdir. Kitabı Türkiyə türkcəsinə İmdat Avşar çevirmişdir.

TƏLƏBƏLƏRİMİZ  
TƏCRÜBƏ MƏŞĞƏLƏSİNDƏ

Xəzər Universitetinin II və IV kurs tələbələri mayın 14-də "Arxeologiyaya giriş" fənni üzrə nəzərdə tutulmuş muzey təcrübəsində oldular. Onlar fənn müəllimi Orxan Zamanovla birlikdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun yeni açılmış Muzey Sərgi Zalında Azərbaycan ərazisində aparılmış və hal-hazırda aparılan arxeoloji qazıntıların nəticələri, müasir Azərbaycan arxeologiyasının mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat əldə etdilər.

Təcrübəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi-ekspozisiya şöbəsinin əməkdaşı Şahin Səlimbəyov aparmışdır. Təcrübə məşğələsi maraqlı keçmiş, tələbələrdə muzey işi və arxeoloji muzeyin tərtibatı haqqında müəyyən təsəvvür yaratmışdır.



## XƏZƏR UNİVERSİTETİ NÜMAYƏNDƏ HEYƏTİNİN KOREYAYA SƏFƏRİ



Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyümlər Şurasının sədri professor Hamlet İsxanlının rəhbərliyi ilə universitetin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə və müəllimi, fəlsəfə doktoru Rövşən Abbasovdan ibarət nümayəndə heyəti mayın 30-u – iyunun 2-də Koreya Respublikasının paytaxtı Seul şəhərində işgüzar səfərdə olmuşdur.

Səfərin məqsədi Xəzər Universiteti və Seul Universiteti tərəfindən təşkil edilən 2-ci Universitetlərarası konfransda iştirak etmək və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Koreyanın müxtəlif institutlarında bir sıra görüşlər keçirmək idi.

(Ardı səh. 19-da)







## “QLOBALLAŞMA DÖVRÜNDƏ AZƏRBAYCAN VƏ İSLAM” MÖVZUSUNDA DƏYİRMİ MASA



Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamenti Fransız Anadolu Araşdırmalar İnstitutunun Bakı filialı ilə birgə mayın 14-də “Qloballaşma dövründə Azərbaycan və İslam” mövzusunda dəyirmi masa təşkil etdi. Tədbirə sədrlik edən departament müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə tədbiri açaraq, Azərbaycanda dinin rolundan, onun ölkənin tarixinə, mədəniyyətinə və həyat tərzinə necə təsir etməsindən danışdı.

İlk məruzəçi - Xəzər Universitetinin Şərq dilləri və din araşdırmaları departamentinin müdiri, fəlsəfə doktoru Elnur Əzizova 7-ci əsrdə İslamın Azərbaycana gəlişi barədə tədqimatla çıxış etdi. Fransız Anadolu Araşdırmalar İnstitutunun elmi işçisi,

fəlsəfə doktoru Adeline Braux Moskvada azərbaycanlı icmasının dini həyatı ilə bağlı apardığı tədqiqatın nəticələrini açıqladı. Florensiya Avropa Universiteti İnstitutunda Max Weber təqaüdüçüsü olan fəlsəfə doktoru Mohamed-Ali Adraoui müasir dünyada siyasi islamdan danışdı, Sələfi məzhəbi haqqında məlumat verdi. "ADA" Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı, fəlsəfə doktoru Anar Vəliyev Azərbaycan müstəqillik qazandıqdan sonra islamın ölkədəki rolu haqqında danışdı.

Sual-cavab sessiyasından sonra tamaşaçıların nətiqlər ilə birbaşa qarşılıqlı ünsiyyət qurması üçün çay süfrəsi təşkil olundu və müzakirələr keçirildi.

## BAKIDA FƏALİYYƏT GÖSTƏRƏN TÜRK LİSEYLƏRİNİN ŞAĞİRDƏLƏRİ İLƏ GÖRÜŞ



Mayın 15-də Xəzər Universitetində Bakıda fəaliyyət göstərən Türkliseyləri - Türkiyə Diyanet Vəqfinin Bakı Türkliseyi, Türkliseyi Dünya Araşdırmaları Vəqfinin Bakı Atatürkliseyi və Çağ Öyrətim İşlətmələri Dədə Qorqud Liseyinin XI sinif şağırdələri ilə görüş keçirildi. Görüşdən əvvəl onlar universitet ilə tanış oldular. Sonra məktəblilər və onların müəllimləri universitetin Mərmər salonunda toplaşdı, universitet tələbələrini

gündəlik həyatından bəhs edən filmə baxdılar.

Universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsxan İsxanlı görüş iştirakçılarna universitetdəki ixtisaslar və əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verdi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı çıxış edərək, məktəblilərə ixtisas seçiminin vacibliyini vurğuladı, onlara qarşıdakı imtahanlarda uğurlar arzuladı.

Mayın 14-də Xəzər Universitetinin təşkilatçılığı ilə Nizami rayonunun 25 orta məktəbinin kitabxanaları üçün "Məktəb kitabxanaları: innovativ yanaşma konsepsiyası" mövzusunda təlim-seminar keçirildi. Seminarı universitetin Kitabxana-İnformasiya Mərkəzinin (KİM) direktoru Gülçən Mehdiyeva açaraq, Xəzər Universiteti və KİM haqqında ətraflı məlumat verdi. Seminar iştirakçıları universitetin kitabxanası ilə tanış olandan sonra məktəb kitabxanalarında innovasiyaları tətbiq etmək üçün SWOT analizinin yazılması izah olundu və praktik məşğələdə yerinə yetirildi.

Sonda hər bir iştirakçı təlimi qiymətləndirdi və təlimin faydalı olduğu qeyd edildi. KİM tərəfindən hər bir iştirakçıya sertifikat təqdim olundu.

### "MƏKTƏB KİTABXANALARI: İNNOVATİV YANAŞMA KONSEPSİYASI"



## SOMA ŞƏHİDLƏRİ YAD EDİLDİ

Mayın 16-da Xəzər Universitetində Türkiyənin Manisa vilayətinin Soma şəhərindəki kömür mədəninə baş verən faciə ilə əlaqədar anım mərasimi keçirildi. Təhsil fakültəsinin tələbələri və əməkdaşları "Kədəriniz – kədərimizdir" şuarı altında fləşmob keçirərək, öz məyusluqlarını bildirdilər.

## KIIT UNİVERSİTETİNİN REKTORU XƏZƏR UNİVERSİTETİNDƏ



Mayın 23-də KIIT Universitetinin (Hindistan; əvvəlki Kalinga Sənaye Texnologiyaları İnstitutu) rektoru professor Satyendra Patnaik Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı və universitet rəhbərliyi ilə görüşdü. Görüşdə iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu və Anlaşma Memorandumu imzalandı.



Mayın 16-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyımlar Şurasının sədri professor Hamlet İsxanlı və Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı, fəlsəfə doktoru Hassan Niknafsın iştirakı ilə İnşaat mühəndisliyi departamenti tərəfindən universitetdə ilk dəfə olaraq spagettidən hazırlanmış körpü müsabiqəsi keçirildi. Müsabiqənin əvvəlində H. Niknafs iştirakçıları salamladı və Azərbaycanın digər ali məktəblərini də gələn il bu tədbirdə iştirak etməyə ça-

ğırıldı. Sonra İnşaat mühəndisliyi departamentininin müəllimi Taher Çəgini dünyada keçirilən bu müsabiqənin qısa tarixi və onun həyata keçirilməsi haqqında təqdimatla çıxış etdi.

Ümumilikdə 11 qrup bir-birilə yarışdı. Körpülər qiymətləndirilmək üçün hakimlərə təqdim olundu və onlar testdən keçirildikdən sonra qaliblər müəyyənləşdirildi. Tədbirin sonunda bütün iştirakçılara sertifikat təqdim olundu və qaliblərə mükafat verildi.

## PAKİSTAN SƏFİRİ "XƏZƏR"DƏ

Mayın 19-da Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Xalid Usman Qayser Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyımlar Şurasının sədri professor Hamlet İsxanlı ilə görüşdü. Görüşdə universitet və səfirliyin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu.



## "XƏZƏRLƏRİN MƏNŞƏYİ VƏ ONLARIN QAFQAZA GƏLMƏSİ"



Mayın 20-də Xəzər Universitetinin Tarix və Arxeologiya departamentində "Xəzərlərin mənşəyi və onların Qafqaza gəlməsi" mövzusunda elmi seminar keçirildi. Seminarda tanınmış tarixçi-alimlər – Mübariz Xəlilov, Ələkbər Ələkbərov, İradə Nəcəfova, Sevda Süleymanova, Nərgiz Axundova, departamentin müdiri Roza Arazova, universitetin

müəllimi arxeoloq Orxan Zamanov və başqaları iştirak etdilər.

Məruzəçi – tarixçi-şərqşünas, Xəzər Universitetinin prorektoru Fərda Əsədov xəzərlərin mənşəyi və Qafqaza gəlişi məsələlərinə dair mövcud nəzəriyyələr və ziddiyyətli münasibətlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, mövcud nəzəriyyələr xəzərlərin mənşəyini müxtəlif və bir-birini istisna edən mövqelərdən təsvir edir, onları qədim hun qəbilələri və uygurlarla, yaxud eftalitlərlə bağlayır. Problem Xəzər dilinin mənsubiyyəti, hakim sülalənin mənşəyi, dini mənsubiyyət və Xəzər siyasi mühitinin çoxmillətli olması baxımından izah olundu. Geniş müzakirə nəticəsində Azərbaycanın etnik tərkibinin, buradakı arxeoloji tapıntıların və etnoqrafik araşdırmaların xəzərlərin tarixinin sirlərinin açılması üçün önəmli olmasına xüsusi diqqət yetirildi.

"XARİCİ ÖLKƏLƏR TƏLƏBƏLƏRİN GÖZÜ İLƏ" SİLSİLƏSİNDƏN TƏDBİRLƏR



Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının müəllimi Pərvin Kərimovanın təşkilatçılığı ilə tələbələrin fəallığını artırmaq məqsədilə "Academic English A" qrupunda "Xarici ölkələr tələbələrin gözü ilə" silsiləsindən tədbirlər keçirilmişdir.

Mayın 16-da tələbələr Misir Respublikasının mədəniyyətini, tarixini, adət-ənənələrini milli geyimlərlə təqdim etdilər. Təqdimat xüsusi hazırlanmış fləşmobla başladı. Qədim Misirdə mövcud olmuş allahlar barəsində geniş məlumat verildi. Allahları əks etdirən kiçik səhnəcik göstərildi. Təqdimat "mumiyalama" oyunu ilə başa çatdı, qaliblər mükafatlandırıldı.

Cənubi Koreya Respublikasına aid təqdimat may ayının 21-də keçirildi. Auditoriyanın şamlarla, ətirli çubuqlarla, rəngli milli yelpinclərlə, plakatlarla və rəngli şarlarla bəzədilməsi göz oxşayırdı. Qızlardan ibarət qrupun Koreya milli geyimləri ilə rəqs etməsi xüsusi alqışlarla qarşılandı. Tələbələr Koreya Respublikasına aid geniş məlumat verdilər. Sonda dəvət edilmiş qızlardan ibarət qrupla Koreya və İngilis dillərində rep deyildi, məşhur "Gangnam style" mahnısının müşayiətilə fləşmob göstərildi.

Sonuncu təqdimat mayın 23-də Hindistana həsr olundu. Musiqi sədaları altında hind milli geyimləri geyinmiş tələbələr əllərində Hindistanı simvolizə edən ətirli çubuqlarla, müxtəlif fil fiqurları ilə auditoriyaya daxil oldular. Hindistanın mədəniyyəti, mətbəxi, film sənayesi barəsində geniş məlumat verildi. Hind milli geyimli tələbələrin rəqsi xüsusi alqışlarla qarşılandı. Sonra toy adət-ənənələri təqdim olundu. Tədbir şirniyyat və çay süfrəsi ilə başa çatdı.



## ŞOUSUNUN FİNAL MƏRHƏLƏSİ KEÇİRİLDİ



Mayın 25-də Xəzər Universitetinin "Dünya" konsert salonunda "Khazar University's Got Talent - 2" şousunun final mərhələsi keçirildi. Xatırladaq ki, bu tədbirlə əlaqədar artıq 2 seçim mərhələsi olmuş və finala 14 iştirakçı vəsiqə qazanmışdı. Proqrama vokal ifalar, musiqi alətlərində ifa, rəqs və s. daxil idi. İştirakçılar Xəzər Universitetinin tələbələri və Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən "Dünya" məktəbinin şagirdlərindən ibarət idi. Final şousunda qalibləri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı, Xəzər Universitetinin müəllimi, əməkdar artist, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, şoumen Murad Dadaşov, aparıcı, bəstəkar Murad Arif və ifaçı Miri Yusifdən ibarət münisflər heyəti müəyyən etdi.

Münisflər heyətinin qərarı ilə 1-ci yer İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Nərmın Abbasovaya (vokal ifa), 2-ci yer İqtisadiyyat və menecment fakültəsinin tələbələri Musa Abdullayevə (gitarada ifa), Ülvi İbrahimiyyə (bitboks) və Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbəsi Günel Səbzəliyevaya (vokal ifa), 3-cü yer isə İqtisadiyyat və menecment fakültəsinin tələbələri Erlan İsmayılovaya (rəqs), Ülviyyə Əzizovaya (vokal ifa) və Təhsil fakültəsinin tələbəsi Nərmın Cəfərliyə (vokal ifa) verildi.

Qaliblərə pul mükafatları və sertifikatlar təqdim edildi.





# “DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi



“Dünya” məktəbi Azərbaycanda analoqu olmayan ümumi təhsil verən tam orta məktəbdir. Burada intellektual, kulturoloji, aksioloji keyfiyyətlərə yiyələnmiş müasir gənclər yetişdirilir. Məktəbdə hökm sürən intizama, davranış normalarına riayət mədəniyyəti, öyrənci azadlığı, müstəqilliyi və təşəbbüskarlığı, xeyriyyəçilik, humanizm, əxlaqi-mənəvi dəyərlərin təcəssümü öyrənciləri layəqətli Vətən övladı kimi hazırlayırsa, İBO dünya sistemində təhsil, beynəlxalq hüquq və intiyazlar bərabərliyi onları dünyanın ən inkişaf etmiş ölkələrində təhsil ala, işləyə bilən dünya insanına çevirir.

Mən deyərdim ki, “Dünya” məktəbi Xəzər Universitetinin dünyaya baxış pəncərəsi, çıxış qapısıdır...

Professor Əjdər AĞAYEV,  
Azərbaycan Təhsil Şurasının sədri

## “DÜNYA” MƏKTƏBİNDƏ

## MƏZUNLUQ

## MƏRASİMİ



Mayın 30 da “Dünya” məktəbi 6-cı məzunluq mərasimini keçirdi. Səhər saatlarında məktəbdə məzunlar üçün son zəng səsləndi, müəllimləri və məktəbli dostları məzunları gül-çiçəklə təbrik etdilər. Axşam isə Xəzər Universitetinin “Dünya” konsert salonunda mərasim iştirakçılarına geniş konsert proqramı təqdim olundu. Konsertdən əvvəl nümayiş etdirilən filmdə müəllimlər məzunların hər biri haqqında öz ürək sözlərini söylədilər.

Yüksək professionalıqla hazırlanmış konsertin ən yaddaqalan anları məzunların özləri tərəfindən hazırlanmış şou oldu. O da əlamətdar idi ki, bu il məktəbi bitirən şagirdlərin böyük sayını İB məzunları təşkil edirdi. Məzunlara müəllimləri tərəfindən plaketlər verildi, onlara uğurlar arzulandı. Beləcə, Dünya məktəbi bu tədris ilində 17 məzununu yeni müstəqil həyata uğurla yola saldı.



## "DÜNYA" MƏKTƏBİNDƏ ELMİ - METODİK İCLAS

May ayının 16-da "Dünya" məktəbində elmi - metodik iclas keçirildi. İclasda may ayı da daxil olmaqla növbəti aylarda nəzərdə tutulan işlər haqqında geniş müzakirələr aparıldı. Eyni zamanda, növbəti tədris ilində nəzərdə tutulan işlərin planları haqqında məlumat verildi.

İclasda Qiymətləndirmə və Monitoring üzrə milli məsləhətçi, kimya elmləri üzrə fəlsəfə doktoru Elxan Əmirbəyov "Yeni Azərbaycanın yeni məktəbi" adlı layihəsini təqdim etdi. Layihə maraqla qarşılandı.

*Materialları "Dünya" məktəbinin müəllimi  
Mədinə Karahan çapa hazırlamışdır*



**"ƏR VƏ ARVAD" MUSİQİLİ KOMEDİYASI  
"DÜNYA" KONSERT SALONUNUN SƏHNƏSİNDƏ**

Aprelin 28-də Xəzər Universitetinin "Dünya" konsert salonunda tələbələr və əməkdaşlar üçün Azərbaycan Yaradıcılıq Fondunun "Sönməyən ulduzlar" teatrı aktyorlarının ifasında Üzeyir Hacıbəylinin "Ər və arvad" musiqili komediyası nümayiş etdirildi.

Tamaşadan əvvəl Azərbaycan Yaradıcılıq Fondunun birinci vitse-prezidenti, "Sönməyən ulduzlar" teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı çıxış edərək, teatr və onun hazırladığı tamaşalar, o cümlədən "Ər və arvad" musiqili komediyası

haqqında ətraflı məlumat verdi. Üç pərdədən ibarət olan tamaşanı iştirakçılar maraqla izlədilər və aktyorları dəfələrlə alqışladılar.

Tamaşaya teatrın baş rejissoru Hafiz Fətullayev quruluş vermişdir. Rolları əməkdar artistlər Raziyyə Şirnova, Firuz Xudaverdiyev, Şükufə Musayeva və digər aktyorlar ifa edirdilər. "Sönməyən ulduzlar" teatrının da hi bəstəkar Üzeyir Hacıbəylinin "Ər və arvad" əsərinə yeni səhnə həyatı verməsi tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.



Xəzər Universitetinin Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə mayın 1-də "Birlikdə yaşamaq təcrübəsi" silsiləsindən "Xristianlıq: inanc və dünyagörüşü" adlı tədbir keçirildi. Tədbirin açılışında departamentin müdiri i.f.d. Elnurə Əzizova Azərbaycanın tarix boyu xristianların və digər din mənsuqlarının birlikdə yaşadığı bir bölgə olması və böyük əhəmiyyət daşıyan bu ənənənin hazırda davam etməsi haqqında məlumat verdi.

Sonra xristianlığın yaranması, yayılması, inanc, ıba-

dət və əxlaq sistemi, məzhəbləri və müasir dövrdəki vəziyyəti haqqında Humanitar və sosial elmlər fakültəsi tələbələrinin hazırladığı slayd-şou təqdim olundu. Ardından Alban-Udin icmasının sədri Robert Mobilinin təqdimatında Azərbaycanda xristianlığın ən qədim təmsilçisi sayılan Alban-Udin kilsəsinin tarixi və müasir dövrdəki mövqeyi haqqında slayd-şou göstərildi.

Tədbirin sonunda tələbələrin ümumilikdə xristianlığa, xüsusilə Alban-Udin kilsəsinə dair sualları cavablandırıldı.

**QOBUSTAN MİLLİ TARİX - BƏDİİ QORUĞUNA TƏCRÜBƏ GƏZİNTİSİ**



Mayın 4-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin təşəbbüsü ilə Təhsil fakültəsinin tələbə (tarix və tarix-coğrafiya ixtisasları üzrə təhsil alan 1-ci və 2-ci kurs tələbələri) və müəllim heyəti üçün Qobustan Milli Tarix - Bədii Qoruğuna təcrübə gəzintisi təşkil olunmuşdur. Tədbirdə universitetin Media resursları mərkəzinin əməkdaşları da iştirak etmişlər.

Gəzinti zamanı maraqlı müşahidələr aparmışlar. Tarixi-mədəni landsaftının özünəməxsusluğu ilə nadir bir kompleks olan Qobustana bu gəzinti tədris baxımından faydalı olmuşdur.